

Unutsaq – unudularıq

İlk pedaqoji elmlər doktorumuz

Azərbaycanın görkəmli pedaqogika alimi, bu sahədə öz məktəbini yaradmış yurdsevər ziyanlı, Qafqazda və Orta Asiyada ilk pedaqoji elmlər doktoru olmuş professor, Əməkdar elm xadimi Əhməd Seyidovun anadan olmasının 130 illiyini ölkənin elmi-mədəni ictimaiyyəti ötən il saygı və qədirbilənliliklə qeyd etdi.

Əhməd Yusif oğlu Seyidov 1892-ci ildə Qazaxın Aslanbəyli kəndində doğulmuşdur. 1917-ci ildə məşhur Qori Müəllimlər Seminariyasını bitirmiş gənc müəllim doğma kəndində qızlar üçün ikisinifli məktəb açmışdır. Seminariyada F.Köçərli, A.Çernyayevski, R. Əfəndiyev kimi nurlu müəllərdən dərs almış Əhməd Seyidov N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, S.S.Axundov, S.Acalov kimi görkəmli ziyalılarımla bir mühitdə oxuyub-təribyələnmişdir.

Professor Ə.Seyidov J.J.Russo, Con Lokk, A.A.Komenski, K.D.Uşinski kimi dünyaşöhrətli pedaqoqların ırsını mənimsemış, sonralar onların yaradıcılığını araşdırılmışdır: Hazırkı mərhələlərində M.Füzulinin, A.Bakıxanovun, M.F.Axundovun, S.Ə.Şirvaninin, Mirzə Cəliliin pedaqoji ırsını – dünyagörüşlərini ilk dəfə tədqiqatına cəlb etdi. Bu dahi ədəbi simaların şəxsiyyətlərinin dövrünü və yaradıcılıqlarını dərk etmək, özü də 30-cu illərdə böyük hadisə idi. Sovet ideologiyasını nəzərə alsaq, Əhməd Seyidovun böyüklüyü daha da dahiləşər.

Pedaqogika tarixi Əhməd müəllimin diqqətini nə üçün bu qədər özünə çəkmişdir? Sualına cavab tapmalı oldum – düşündüm. Bunu elmin indisi və gələcəyini yaratmaq, inkişaf etdirmək üçün onun keçmişinə ehtiyatla, həssaslıqla yanaşmasında gördüm, sonralar M.Qorkide oxudum. Yəqin ki, professor cavanlığından tanışdı yaziçinin sözlərile: "Qədim elmləri geniş yaymaq çox mühüm və məsuliyyətdir, çünki yalnız o, elmin böyük məqsədlərinə rəğbet yaratmağa, kütlələrdə idrakın gücünə etibar oyatmağa qadirdir".



Professor Əhməd Seyidov "Əlifba" dərsliyini (H.Sanlı ilə birgə) yazımışdır. Ötən əsrin 30-40-ci illərində "A.A.Bakıxanovun pedaqoji fikirləri", "K.D.Uşinskinin didaktik görüşləri", "S.Ə.Şirvani müəllimin rolu haqqında", "XVIII-XIX əsrlərdə Azərbaycanda xalq məarifinin təşkili ocerkləri", "XIX əsrde Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri", "Azərbaycanda pedaqoji fikir tarixindən" əsərlərinin nəhayət, çoxcildlik "Pedaqogika tarixi" dərsliyinin müəllifidir. Unutmayaq və bəzi alımlərə sadə görünməsin ki, 30-50-ci illərdə nisbətən yetişmiş pedaqoqlar nəslə vardi, amma onları ideologiyanın təhsil məsələlərinin təbliği, tədqiqi daha çox maraqlandırılmışdı. Pedaqoji ırsımızın dərinliyinə varmaq elə de maraqlandırmamışdı. Əhməd Seyidovun fenomenliyinin mahiyətində bu elmi amal dayanmışdı.

Əhməd Seyidov ömrünün son illərində Firidun bəy Köçərlinin yaradıcılığının bir qolu olan pedaqoji fəaliyyətini araşdırırdı. Xa-

tırlayıram: xəstəhal olanda tələbə dostum, professorun yetirməsi Ramiz İsayevlə onu yoluxmağa getmişdik. Gelişimizə sevindi, xeyli səhbət etdi, nə üzərində işlədiyiələ maraqlandırmış. O:

— Müəllimim Firidun bəy Köçərlini tədqiq etmişəm. Əsər hazırlıdır. Çapını gözləyir, — dedi. — Sağlıq olsun. — Xeyli fikrə getdi. Güman, müəllimini xatırlayırdı. Çapı üçün Allah-Təaladan aman istəyirdi...

İş ele alındı, məni "Maarif" dövlət tədris nəşriyyatına baş redaktor təyin etdilər (1984-1992). Mən professor Əhməd Seyidovun arzusunu yerine yetirdim, "Azərbaycanda pedaqoji fikir tarixindən" monoqrafiyasını nəfis şəkildə "Ön söz" ümle nəşr etdim, "F.B.Köçərli" elmi-tədqiqat əsərini də kitaba daxil etdim. Xeyli yüngülləşdim...

Professor Əhməd Seyidovun Azərbaycan elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna xidməti olmuşdur. H.Əhmədov, N.Kazimov, Y.Talıbov, F.Seyidov, Sabir Şəfiyev, Ə.Haşimov, Əjdər Ağayev, N.Rəfibəyli, Bəxtiyar Abdullayev, A.Eminov, İsa Musayev, R.İsayev və başqaları onun yetirmələridir. O, bu milli mentalitetinə digər respublikalara elmi kadr hazırladığını da əlavə edərdik. Azərbaycan pedaqoqlarından üç şəxsin, o vaxtkı aparıcı rus alımların, rus pedaqoji ictimaiyyətin arasında geniş nüfuzu olmuşdur. Bunlar Əhməd Seyidov, Mehdi Mehdiyadə və Hüseyin Əhmədovdur.

Bizim pedaqoji elmimizin, təhsilimizin kürsüsündə oturan alımlarımız var ki, hələ də məhdud mövzu dairəsində havalarını dəyişir, ya karyeralarının qayğısında əl-qol atır, ya da istedadsız qohumlarına, yaxınlarına himayədarlıq göstərirler. Düşünmək istəmirək, xüsusilə, dünyasını dəyişənləri, ətrafdakı seçilən yaradıcı potensialı olanı saysın ki, milli pedaqoji fikrimizi yüksəltsin, təessüf bunu başa düşmək istəmirək...

Yerinə düşmüşkən: Zaqafqazıyada və Orta Asiyada ilk pedaqoji elmlər namizədi və elmlər doktoru Əhməd Seyidovun ölümündən sonra yubileylərini keçirmək, 30 ildən artıq Pedaqoji Universitetin "Pedaqogika" kafedrasına rəhbərlik etmiş bir fədakar alım yada düşməmişdir. İşlədiyi (50 ildən artıq) kafedrada "Xatirə lövhəsi" belə asılmamışdır, universitetin rektorluğu Elm və Təhsil Nazirliyi qarşısında məsələ belə qaldırmamışdır. Buna yalnız təəssüflənmək olar. Mənqıle belə çıxır ki, müstəqilliyimizdə belə kimsəsizlər heç vaxt yada düşmür. Halbuki görkəmli alımlarımızdan, professorlar A.Abbaszadə, Ə.Dəmərçizadə, Z.Göyüşov, A.Qurbanov, M.Mehdiyadə, M.Muradxanov, Ağamməd Abdullayev, Mircəlal Paşayev, Cəfər Xəndan və başqalarının hörmət etdiyi Əhməd Seyidov nədənə ölümündən (1977) sonra xatırlanmamışdır. Orta səviyyəli alımların, pedaqoqların, təsadüfi vəzife tutmuşların adlarını daşıyan küçələrdən, xatirə lövhələri asılmış binaların önündən keçərkən Əhməd Seyidovu xatırlayıraq: Azərbaycanda "Pedaqoji məktəb" yaratmış böyük alım, fenomenal pedaqoq, professor Əhməd Seyidov unudulmamalıdır.

Əhməd Seyidov ömrünün son illərini doğulduğu Aslanbəyli kəndində keçirdi, onu torpaq çəkirdi, uşaqlığını və yeniyetmeliyini keçirdiyi yurdunu. O, kənd qəbirstanlığında dəfn olundu. Oğlu, professor Fikrət Seyidovla yanaşı. Mən bir neçə il qabaq yolumu Aslanbəylidən saldım. Hər iki müəllimim: Əhməd və Fikrət Seyidovların məzarlarını ziyarət etdim, qərəfillər qoydum: "Uyuyun, mənim əziz müəllimlərim, — deyib qəbirstanlıqdan uzaqlaşdım. Tamamilə ümidsiz bir arzunun içinde olduğumu anladım.

Allahverdi EMİNÖV,
pedaqoji elmlər namizədi,
dosent